

**Ümumi təhsil müəssisələrində yay məktəbinin təşkili barədə
sual-cavab**

1. Yay məktəbi hansı məqsədlə həyata keçirilir?

- *Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi yay məktəbinin məqsədlərindəndir.*

2. Yay məktəbi ümumi təhsil müəssisələrinin bütün siniflərində keçiriləcək?

- *Xeyr, yay məktəbinə dövlət ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri dəvət olunur.*

3. Yay məktəbində iştirak etmək ödənişli əsaslarıdır?

- *Yay məktəbində məşğələlər ödənişsiz təşkil olunur.*

4. Yay məktəbində iştirak etməyə bilərəm?

- *Yay məktəbində məşğələlər könüllü əsaslarıdır.*

5. Yay məktəbində iştirak etmək istəyən təhsilalanlar nə vaxt müraciət edə bilirlər?

- *Ümumi təhsil müəssisəsində təşkil olunacaq yay məktəbində iştirak etmək istəyən təhsilalanların valideynləri (və ya digər qanuni nümayəndəsi) 13 iyun tarixindən başlayaraq ərizə ilə ümumi təhsil müəssisəsinin rəhbərliyinə müraciət edə bilirlər.*

6. Yay məktəbində siniflər necə təşkil olunacaq?

- *Ümumi təhsil müəssisəsində yay məktəbi hər sinif üzrə minimum 3 nəfər şagird olmaqla təşkil olunur. Sinif (və ya siniflər) üzrə 3 nəfərdən az şagird olduqda, paralel və ya yaxın (I və II, V və VI, VII və VIII və s.) siniflər birləşdirilir.*

7. Mən VI sinifdə oxuyuram, əgər yay məktəbində iştirak etsəm hər gün dərsə getməliyəm?

- *Yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat olmaqla, V-X siniflərdə tədris həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunur.*

8. Dərslər hansı fənlərdən keçiriləcək?

- *I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənlərinə verilir. Bu siniflər üzrə təşkil olunmuş qruplarda oyun əsaslı öyrənməyə üstünlük verilir, sosial-emosional inkişafı dəstəkləyən təlim metodlarından istifadə olunur. V-X siniflərdə fənn müəllimlərinin həftəlik dərs yükünü aşmamaq şərti ilə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir.*

- 9. “Rəqəmsal bacarıqlar” və “STEAM” kimi layihələr tətbiq olunan ümumi təhsil müəssisələrində hansı fənlər üzrə məşğələlər təşkil olunacaq?**
- *“Rəqəmsal bacarıqlar” və “STEAM” layihələri tətbiq olunan ümumi təhsil müəssisələrində yuxarıda göstərilən fənlərdən əlavə, müvafiq layihələr üzrə ustad dərsləri təşkil olunur.*
- 10. Mənim məktəbimdə “Rəqəmsal bacarıqlar” və “STEAM” layihələri tətbiq olunmur, bu zaman mən həmin layihələr tətbiq olunan məktəblərə müraciət edə bilərəm?**
- *“Rəqəmsal bacarıqlar” və “STEAM” layihələri tətbiq olunan ümumi təhsil müəssisələrində təşkil olunan yay məktəblərinə bu layihələr tətbiq olunmayan digər ümumi təhsil müəssisələrinin təhsilalanlarının valideynləri (və ya digər qanuni nümayəndəsi) ərizə ilə müraciət edə bilər.*
- 11. Məşğələlərdə fənlər üzrə hansı tipli tapşırıqlar olacaq?**
- *Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar verilir, bölmələr üzrə ümumiləşdirmələr aparılır, kompleks mövzular üzrə tapşırıqlar işlənir.*
- 12. Yay məktəbində iştirak edən təhsilalanlar dərslərindən istifadə edə biləcəklərimi?**
- *Yay məktəblərində iştirak edən təhsilalanların dərsləkləri yay məktəbində məşğələlər bitdikdən sonra təhvil alınır.*
- 13. Məşğələlərdə aldığımız qiymətlər məktəbli kitabçasında qeyd olunacaqmı?**
- *Yay məktəbində təhsilalanların qiymətləndirilməsi aparılır.*
- 14. Yay məktəbində təhsilalanlar üçün hansı fəaliyyətlər nəzərdə tutulub?**
- *Yay məktəbi ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur.*
- 15. Təhsilalanlar məşğələlər zamanı məktəbli formasında olmalıdır?**
- *Yay məktəbinə mövsümə uyğun rahat geyimdə gəlmək tövsiyə olunur.*
- 16. Mən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıram, yay məktəbi bizim məktəbdə də təşkil olunacaq?**
- *Bəli, yay məktəbi ölkəmizdəki bütün dövlət ümumi təhsil müəssisələrinin (ümumtəhsil məktəbi, lisey, gimnaziya və s.) I-X siniflərində keçiriləcək.*